

Məmmədova Aytən Arif qızı⁴

AZƏRBAYCAN VƏ İNGİLİZ DİLLƏRİNĐƏ QEYRI-FRAZEOLOJİ SABİT BİRLƏŞMƏLƏR: MÜRƏKKƏB ADLAR, TƏRKİBİ TERİMİNƏLƏR

İngilis və Azərbaycan dillerində sabit birləşmələr həm məcəzi, həm də real semantika daşıyır. Müasir dilçilikdə belə bir fikir formalılaşdır ki, sabit birləşmələr mütləq məcəziyyət, ekspresivliyə, obrazlılıq malik olmalıdır. Lakin sabit birləşmələr iki böyük qismaya ayrılır ki, ikinci qismini frazeidlər-tərkibi terminlər və mürəkkəb adlar təşkil edir. Bu qisim sabit birləşmələrdə də semantik bütövlik, ümumiyyətla, semantik amil asas xüsusiyyətdir. "Söz birləşməsi nitq axınının bir parçası kimi həmişə iki hissədən ibarət olur. Bu hissədən biri digərinin əlamətini bildirməklə onun mənasını daşıqlaşdırır, tamamlayır. Beləliklə, söz birləşmələri sintaktik vahid səviyyəsində əsya və hadisələrin müxtəlif xüsusiyyətlərinin ifadəsində xidmət edir"(14,28).

Koqnitiv dilçilikdə möşgül olan alımlar söz əmələğitmə prosesinə mənali bir məsələ kimi yanaşdırığını və onun tərkib hissələrini təşkil edən morfemlərin hansı statusa sahib olmasından asılı olmayaq yənə də semantik amilin öz plana çökildiyini vurgulayırlar(12,51). Bu tip sabit birləşmələr –frazeidlər bir cümlə üzvü kimi işlənir. Sabit birləşmələr də II və III növ təyini birləşmələr kimi bir cümlə üzvü olur. Sabit birləşmələrin bu xüsusiyyəti onları təyini birləşmələrlə birləşdirir.

Sabit birləşmələrlə təyini söz birləşmələri bir fərqi də (əsas fərqi- Məmmədova A. Jonların predikativliyə malik olub olmamasındadır. Sabit birləşmələr təyini söz birləşmələrindən fərqli olaraq predikativliyə malik olur. Lakin bu fikri də frazeidlər- məcəzi məna daşıymayan sabit birləşmələr aid etmək olmaz. Çünkü məcəzilik daşıyan sabit birləşmələrdən fərqli olaraq frazeidlərdə predikativlik olmur. Söz birləşmələrinin bu cür, yəni predikativ və qeyri-predikativ deyə iki yərə bölünməsi haqqında dilçilər arasında vahid bir fikir yoxdur. Dilçilərin bir qismı, o cümlədən M.N.Peterson, V.M.Peskovski və başqaları söz birləşmələri ilə cümlələri eyniləşdirirler. Onlar sözlərin hər cür birləşməsinə söz birləşməsi adlandırmarlar. Ümumiyyətə, söz birləşmələrinin bölgüsü dilçilər tərəfindən müxtəlif verilmişdir. F.C.Hausmann söz birləşmələri iki qrupa - sabit və qeyri-sabit böllür. Mürəkkəb sözlər və idiomlar sabit birləşmələr sayılır(7,260). Əlbəttə ki, bu bölgü yanlışdır. Mürəkkəb sözün bu bölgündə heç bir yeri yoxdur. Qeyri-sabit birləşmələr iki qrupa - sərbəst söz birləşmələri və yarısərbəst birləşmələrə bölünür(5,130). Bəzi alımlar issa söz birləşmələrini yalnız birgə işlənən leksik vahidlər kimi qəbul edirlər(6,104).

Söz birləşmələrin müxtəlif cəhətlərindən yanışmaq, onları müxtəlif prinsiplər əsasında qruplaşdırmaq və izah etmək. Böyük birləşmələr də sistemini təşkil edən vahidlər silsiləsində sözlə cümlələr arasında mövqeyi tutur. Buna görə də, söz birləşməsi bir tərəfdən sözlə, digər tərəfdən cümlə ilə bağlı olub, həm sözlə, həm də cümlə ilə ümumi cəhətləri olan sintaktik kateqoriyadır. "Predikasiya - cümlədə (söz birləşməsindən fərqli olaraq) məlumatın məzmunun həqiqətə olan münasabatıdır. Mantiqi-grammatik hadisə sayılan predikativlik dilçilikdə cümlənin müyyənolşdırılmasının əsas meyarlarından biri kimi qəbul edilir"(1,9). Dilçilikdə söz birləşməsinin söz və cümlə ilə qarışdırılmasının əsas səbəblərindən biri da mahz bu məsələ ilə bağlıdır(2,12). Sabit birləşmələr də cümlə və birləşmə arasında orta mövgət tuturlar. Məcəzilik daşıyan birləşmələr cümlə quruluşunda olduğu halda frazeidlər- məcəzilik daşıymayan sabit birləşmələr yalnız birləşmə tipində mövcud olurlar. L. Cəfərov yazır: "...frazeidlər arasında cümlə strukturlu vahidlərə rast gəlmirik. Bu onu göstərir ki, frazemlərdən fərqli olaraq, frazeidlər (qeyri-frazeoloji birləşmələr) yalnız sabit söz birləşmələri sinfinə aid edilə bilər. Bununla sabit sintaktik söz birləşmələrinin iki növünü fərqləndirmək mümkündür: Frazeoloji birləşmələrdən fərqli olaraq, frazeidlər bir sira hallarda nəinki dilda məcəzilmiş, həm də danışq aktında sözü əvəz edə bilmir və bu xüsusiyyətlərinə görə frazeoloji sistəmə daxil edilmir(4,18).

C.Layzon yazır ki, bir sözün mənasını çox zaman söz birləşməsi haqqında qisaca bilgisi olan şəxs dərk edə bilər (10,55). Frazeologizmlərin tərkibindəki leksiks vahidlərin ayrı-ayrılıqla semantikası dərk edir. Lakin sabit birləşmə kimi tam fərqli semantika kəsb edir. Bu hal bütün dünya dillərində eynidir. "Biz sözlərin bir çox mənasını dərk edir və onları eşitmək və ya bir xüsusi kontekstdə görməkla öyrənirik. Amma bizim onların mənasını nitq kontekstində və ya başqa mövqeylərdən dərk etmə qabiliyyətimiz bizim linqviştik biliyiimizdən (intellektimizdən) və eləcə də başqa sözlərin bu strukturlardakı mənasından, həmçinin sözlərin mövcud antonimləri və sinonimlərinin dərk etməsindən asılıdır (10,57-58). Ümumiyyətə, sabit söz birləşmələrinin əmələgəlmə ardıcıllığı müxtəlif alımlar tərəfindən fərqli göstərilmişdir. Məsələn, M.Vud söz ardıcıllıqları kontinuumunu aşağıdakı sxem kimi təqdim edir: *Sərbəst ardıcıllıqlar - grammatik söz birləşmələri - söz birləşməsi — idiom*. Burada qrammatik söz birləşmələrində özəl söz vahidləri yerinə bir qrammatik kateqoriya işlənmişdir. M.Vud "off with his head" (başını kəsin) ibarəsinə qrammatik söz birləşməsi öməyi sayır (13, 58).

Sabit söz birləşmələrini mətn daxilində öyrənen L. Cəfərovanın fikrine, "...qeyri-frazeoloji birləşmə kimi təqdim olunan sabit sintaktik vahidlər yalnız cümləskillə olduqları üçün requlyar predikativlik ilə fərqlənə də, mətnəndən sonra səratda ayrıca bir mikromətn kimi qəbul olunsa da, mətnə üzvləri, komponentləri distant vəziyyət alaraq başqa sözlərlə sərbəst birləşmə yarada bilir və bu da daha böyük mətn parçasının struktur-semantik planda genişləndirilməsinə imkan verir"(4,23).

Sabit birləşmələrin qeyri-frazeoloji bölmənə mürəkkəb adlar daxildir. Ingilis və Azərbaycan dillerindəki mürəkkəb adlar struktur baxımdan qeyri-frazeoloji sabit birləşmələrdir. Məcəzilik və obrazlılıqdan məhrum olan mürəkkəb adlar sistemində hər iki dildəki coğrafi obyekt, insan adları, əsər və s. adlar addır. Məsələn, İnsanların ad və

⁴ Gəncə Dövlət Universiteti. Qrammatika və ingilis dilinin tədrisi kafedrası. baş müəllim

familiaları: Jvor Wells, John George Hoffmann, Volfqang Amadey Motsart və s. Film adı "Indiana Jones", Əsər adı Anna Bronte "The Tenant of Wildfell Hall" osorunu, Drayzer "An American Tragedy"; təxəllüs-D.Fefo özüne "A Ministering Friend" təxəllüsünü görmüşdür; cografı adları: Rhode Island - (stat); şəhər, kütç, meydan, bina adları: Downing Street, Foley Square, Transport House (Londonda leyborist partiyasının binası); qəzet və jurnal adları: Life - Layf Daily Worker, New York Telegraph and Morning Post; gəmi və tayyara adları- Queen Elizabeth, Thunder bolt; firma və korporasiyalı adları- General Motors Corporation, Anaconda Mining Company və s. Azərbaycan dilində bu kimi mürəkkəb adlardan oldukça son nümunə göstərmək mümkündür. Məsələn, Bakı Şəhər Təhsil İdarəsi, "Leyli və Məcnun" poeması, "Yeddi gözəl" baleti, Cobrayil Rayon Xəstəxanası, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası və s. Bu kimi ifadələrin tərkib hissələri bir birlərində möhkəm semanik əlaqələrlə birləşərək sabit birləşmə yaradırlar.

Mürəkkəb adlar məcazlığa, obrazlılığı və ekspressivliyə malik olmur. Frazeoloji və sərbəst birləşmələr arasında ortaq mövqə tutan mürəkkəb adlar sabit birləşmələrin bir növü kimi frazeidlər adlanır. Frazeoloji sabit birləşmələrdən bir fərqi da böyük hərfə yazılmaması, xüsusi isim sayılmasıdır.

Sabit söz birləşmələrinin frazeoloji və qeyri-frazeoloji birləşmələrə -frazeidlərə bölünmə əsnəni və tərkibi terminlərin, mürəkkəb adları da frazeidlərə daxil edilməsi son illər dilçiliyində aktuallıq qazanmışdır. Məsələn, M. Adilov, G. Yusifov "Sabit söz birləşmələri" əsərində sabit söz birləşməsi dedikdə yalnız idiomları, frazeologizmləri, atalar sözləri və zərb-məsəlləri, tapmaca və yanıtlamaçılar, bir sözü frazeoloji, obrazlılığı malik sabit birləşmələri nəzərdə tutmuşdur(3). O cümlədən sabit birləşmələri tədqiq etdən H. Bayramov, S. Cəfərov, H. Həsənov mürəkkəb adları və tərkibi terminlərin sabit birləşmələrin tərkibində öyrənilməsindən bəhs etməmişlər. Mürəkkəb adlar isə öz növbəsində onomastikada öyrənilmiş. Onların sabit birləşmələr qrupuna yer almışından bəhs edilmişdir.

Tərkibi terminlərin də sabit birləşmələrin bir qrupu olması haqqında Azərbaycan dilçiliyində yetərinə malumat yoxdur. Tərkibi terminlər də frazeidlərə aiddir. Buna sabab isə tərkibi terminlərin komponentləri arasında möhkəm sabit əlaqənin olmasına təsdiq olunur. Buna görə də müayyən struktur və semantik əlaqələrlə, sözlərin birləşməsi ilə əmələ gələn tərkibi terminlər böyük maraq doğurur. Tərkibi terminlərin komponentləri arasındaki struktur-semantik əlaqələr, söz birləşməsindən sözlərin semantik-quruluşunda olan əlaqələrin bir növ başqa variantıdır. Tərkibi terminlər ayrı-ayrı yazılırlar da öz semantik sabitlikləriñ hifz edib saxlayırlar. Tərkibi terminlərə əsas semantik yüksək hər bir leksik vahidiñ üzərinə düşür. H. Mərcanda görə bütün tərkibi terminlər "onların kökündə duran sintaktik əlaqələr baxımdan iżah edilsə bilər"(11,115). İngilis və Azərbaycan dilindəki tərkibi terminlərin coxu ifadələr əsasında meydana gəlir. Tərkibi termin, öz aralarında müayyən struktur və semantik əlaqələr mövcud olan terminlər əsasında yaranır və bu da söz birləşmələri və cümələlərin tərkib hissələri arasındaki sintaktik əlaqələr bənzəyir. Tərkibi termin orijinal sözün mənənləndən bir ilə əlaqələndirilir. Müstaqil söz yaratma modellərinin nəzərdən keçirilməsi ilə tərkibi terminlərin komponentləri arasındaki struktur və semantik əlaqələri təyin etmək olar.

Tərkibi terminlərin yaranmasında təməl terminlərin semantik yüksək digərləri ilə müqayisədə fərqli olur. Təməl termin tərkibi terminlərin yaranmasında baza rolunu oynayır.

Sabit terminoloji ifadələri tərcümə etmək, mürəkkəb sözlər nisbətən daha asandır, çünki tərkibindəki bütün komponentlər grammatik olaraq rəsmisədirilmişdir ki, bu da aralarındaki semantik əlaqələrin açılmasına asanlaşdırır. Məsələn, *tailless plant-plançılıq (travare, selective communication- seçici ünsiyyət, system of equations-tələnlilik sistem; three-wheeled bicycle- üç təkərli velosiped; controlled system - idarə olunan sistem və s.* "...termin söz birləşmələrinin formallaşma prosesində aparıcı rol oynayan nüvə sözlərin xüsusi əhəmiyyəti var. Bu nüvə söz əsasında yaranan termin söz birləşməsi həmin nüvə sözün ifadə etdiyi mənə və semantik yüksək hər bir leksik vahidiñ üzərinə düşür. H. Mərcanda görə bütün tərkibi terminlər "onların kökündə duran sintaktik əlaqələr baxımdan iżah edilsə bilər"(11,115). İngilis və Azərbaycan dilindəki tərkibi terminlərin coxu ifadələr əsasında meydana gəlir. Tərkibi termin, öz aralarında müayyən struktur və semantik əlaqələr mövcud olan terminlər əsasında yaranır və bu da söz birləşmələri və cümələlərin tərkib hissələri arasındaki sintaktik əlaqələr bənzəyir. Tərkibi termin orijinal sözün mənənləndən bir ilə əlaqələndirilir. Müstaqil söz yaratma modellərinin nəzərdən keçirilməsi ilə tərkibi terminlərin komponentləri arasındaki struktur və semantik əlaqələri təyin etmək olar.

Adətən terminoloji ifadələrin semantik mənzərəni terminlərin təsvirində heç bir qeyri -dəqiqiliyə yol vermər. Tərkibi terminlər sistematik xarakterə malik olur. Termin-ifadələr, orijinalla birbaşa əlaqəli növ anlayışlarını alda etmək üçün xüsusiyyətləri ifadə edərək, ümumi bir anlayışı ifadə edən terminə əlavə edilməklə yaradılır. Bu cür terminlər əsasında bu anlayışın daha ümumi bir anlayışa gətirən və eyni zamanda özünəməxsus xüsusiyyətini göstərən qatlanmış tərliflərdir. Beləliklə, təyin olunmuş fenomenin coxşayı növlerini əhatə edən bir növ terminoloji yuvalar əmələ gelir. Məsələn, *allweather fighter* (hava döyüşçüləri) : wheat consumption (buğda istehlakı); control system (yxloşma sistemi); semiconductor device (yarımkeçinci cihaz); laboratory research (laboratoriya araşdırması); gas turbine(qaz turbini); engine weight (mühərrik çöküsü); plate thickness(təbəqə qalınlığı); air pressure(hava təzyiqi); tyre pressure (təkərdə qaz təzyiqi) və s.

Tərkibi terminin tərkibindəki leksik vahidlərin semantikası müxtəlif mənənələrə də bir tərkib içərisində bərkib əsbitləşir, tamam fərqli semantikada çıxış edir. Məsələn, *control-surface cable adjustment access* (nəzarət səthinin kabel tənzimləmə girişi)tərkibi terminində olduğu kimi. *access-* giriş; *adjustment access-* tənzimləmə giriş; *control-surface cable-* sükan kabeli; *radio wave speed measurement-* radio dalğası sürətinin ölçüləməsi *measurement-* ölçü; *speed measurement-* sürət ölçümə; *radio wave-* radio dalğa.

Bu nümunələrdəki leksik vahidlərin semantikası müxtəlif olsa da ifadə tərkibində sabitləşən sözlər yeni bir mənənə ifadə edir.

"Bəzək terminlər iki və daha artıq sözün sintaktik yolla birləşməsi nəticəsində yaranır. Söz birləşmələri şəkilindəki terminləri təşkil edən vahidlər həm grammatik, həm de semantik cəhətdən bir-biri ilə bağlıdır. Terminoloji birləşmənin tərəfləri sərbəstliyə malik deyildir. Əgər termini təşkil edən tərəflərdən hər hansı birini başqa sözlə əvəz etmiş olsaq, tamamilə yeni bir mənənəni ifadə edən termin alınır"(9,132).

Bələliklə, araştırma nəticəsində bu nəticəyə galirik ki, mürəkkəb adlar və tərkibi terminlər və ya termin söz birləşmələri sabit birləşmələri sabit söz birləşmələri qrupuna daxildir, dilçiliyində bu kimi vahidlər frazeidlər adlanır.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Abdullayev K.M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri/Ali məktəblor üçün dörs vəsaiti. Bakı: Maarif, 1999, 281 s.
2. Abdullayeva Z. Müxtəlif sistemlər dillərdə söz birləşmələrinin struktur-semantik təhlili (müasir ingilis və Azərbaycan dilinən materialanın əsasında) Avtoreferat. Bakı – 2017
3. Adilov M., Yusifov G. Sabit söz birləşmələri (Müəllimlər üçün vəsait) Bakı – "Elm" – 2019, 160 s.
4. Cəfərova L. Badii matrxi struktur-semantik təhlilində sabit söz birləşmələrinin struktur və rolü. Fil. ü. elm. dok. dissertasiyasının avtoreferatı. Bakı – 2013
5. Cruse D.A. Approaches to semantics. Cambridge: Cambridge University Press, 2000, 230 p.
6. Faroux P. Ingilis dilçiliyində söz birləşməsi problemi (Azərbaycan dilçiliyi ilə müqayisədə) Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya 2013, 204 s.
7. Haussmann F.J. Wortschatzleben ist Kollokationslemen. Zum Lehren und Lernen 126 Französischer Wortverbindungen, Praxis des Neusprachlichen Unterrichts 31, 1984, 565 p.
8. Qasımov İ. Azərbaycan terminolojiyasının əsasları. Bakı, 2017
9. Qasımov M. Ş. Azərbaycan dil terminolojiyasının əsasları. Bakı, 1973.
10. Lyons J. Linguistics: An introduction. Cambridge: Cambridge University Press. 1977, 208 p.
11. Marchand H. The Categories and Types of present Day English Word Formation. München, 1969, 215 p.
12. Ungerer F. Word formation// Oxford: The Oxford Handbook of Cognitive Linguistics / Ed. R. Dirven. M. Verspoor- Amsterdam : John Benjamins Publishing Company. 2004-277p.
13. Wood M. A definition of idiom. Manchester: University of Manchester Press. 1981, 160 p.
14. Гаукисе Н.З., Серебренников Б.А. Историческая грамматика тюркских языков. Синтаксис. Москва. Из-во Наука 1986

Açar sözlər: sabit, birləşmə, termin, ad, tərkibi.

NON-PHRASEOLOGICAL STABLE COMPOUNDS IN AZERBAIJANI AND ENGLISH LANGUAGES: COMPLEX NAMES, COMPLEX TERMS

Summary:

Completeness of meaning is the main sign of stable connections. Fixed compounds belong to the paradigm of language by being ready to be introduced into speech. Stable combinations in English and Azerbaijani languages are a unit of speech and result from the combination of two or more language units. Most of the fixed combinations in both languages are figurative combinations - phrasal verbs, idioms, riddles, proverbs, etc. containe. A certain part consists of phraseids - non-phraseologically stable compounds, which also include complex names and compound terms. Although compound nouns and compound terms in both languages have no figurativeness or metaphor, they belong to the group of fixed compounds due to certain features.

Keywords: constant, combination, term, name, compound.

НЕФРАЗЕОЛОГИЧЕСКИЕ СТАБИЛЬНЫЕ СОЕДИНЕНИЯ НА АЗЕРБАЙДЖАНСКОМ И АНГЛИЙСКОМ ЯЗЫКАХ: КОМПЛЕКСНЫЕ НАЗВАНИЯ, СОСТАВНЫЕ ТЕРМИНЫ

Резюме:

Полнота смысла - главный признак устойчивых связей. Фиксированные соединения принадлежат парадигме языка, поскольку готовы к введению в речь. Устойчивые сочетания в английском и азербайджанском языках являются единицей речи и являются результатом комбинации двух или более языковых единиц. Большинство фиксированных комбинаций в обоих языках представляют собой образные комбинации - фразовые глаголы, идиомы, загадки, пословицы и т. д. формы. Определенная часть состоит из фразеидов - нефразеологически устойчивых соединений, которые также включают сложные названия и составные термины. Хотя составные существительные и составные термины в обоих языках не имеют образности или метафоры, они принадлежат к группе фиксированных составных частей из-за определенных особенностей.

Ключевые слова: константа, сочетание, термин, имя, соединение.

RƏYÇİ: dos.L.Ələkbərova